



XALQ QƏZETİ

№ 01 (28973) 4 yanvar 2019-cu il, cümə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

– Öziz həmvətənlər!

2018-ci il sona yaxınlaşır. Tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər etmişdir və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tutmağa başlamışıq.

Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxıb. Bu, hər bir ölkə üçün çox əhəmiyyətlidir, o cümlədən Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, dəyər bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır. Azərbaycan isə sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyi.

Biz Avropa İttifaqı ilə əlaqələrimizi daha da möhkəmləndirmişik. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənədə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir.

İslam həmrəyliyi məsələlərində bizim rolumuz artır. İslam Əməkdaşlıq Təşkilatı bu sahədə apardığımız siyasətə çox yüksək qiymət verir və tam əminliklə demək olar ki, Azərbaycan müsəlman aləmində öz güclü rolunu daha da gücləndirə bilər. Müsəlman ölkələri tərəfindən bizə göstərilən diqqət, hörmət və rəğbət göstərir ki,



Azərbaycan bu sahədə də böyük uğurlara nail olubdur.

Bu il Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi öz həllini tapdı. Bu, hesab edirəm ki, tarixi nailiyyətdir. Çünki bildiyiniz kimi, uzun illər ərzində bu məsələ həll olunmamış qalmışdı. Ancaq bu, hazırda öz həllini tapıb və Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini vermişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin

ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır.

Dəyər bilərəm ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycan qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da dəyər bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bildiysək, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm

ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər.

Bununla yanaşı, əlbəttə, hesab edirəm ki, bizim güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir. Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artırmağa başlamışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji

yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək.

Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi əməl xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq.

Bu il məcburi köçkünlər üçün çox böyük işlər görüldü. 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilib və onlara təqdim edilib. Bu, son illərdə rekord göstəricidir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilmişdir və biz bu siyasəti gələcəkdə də davam etdirəcəyik.

Əlbəttə ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır və bu iqtisadiyyat var. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur. Dünya Bankının "Doing Business" proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yərə layiq görülüb. Yeni, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir.

Biz müasir texnologiyalara böyük əhəmiyyət veririk. Bu il bizim üçün-cü peykimiz orbitə buraxılmışdır. Bu, böyük hadisədir. Azərbaycan dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür və bu sahədə öz mövqelərimizi möhkəmləndiririk.

Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. May ayında biz bu möhtəşəm tədbiri qeyd etmişdik. Bu, böyük tarixi nailiyyətdir. Eyni zamanda,

bu ilin iyun ayında TANAP layihəsi də rəsmi olaraq açıldı və beləliklə, Cənub Qaz Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yarandı. Bu, bizim tarixi nailiyyətimizdir və Azərbaycan xalqı bundan sonra onilliklər ərzində bu layihələrin faydasını görəcək.

Bu il Ələt Ticarət Limanının açılışını qeyd etdik. Bu da tarixi layihədir. Azərbaycan nefti regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri bizim ərazimizdən keçir. Çox güclü nəqliyyat infrastrukturuna bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək.

Bildiyiniz kimi, ilin əvvəlində mənim səfərimlə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilmişdir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə böyük təntənə ilə qeyd etmişik. Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır.

Bu il ölkəmizdə prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa layəqətli xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir əmalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa layəqətli xidmət etmək.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu fərşədən istifadə edərək, dünyada yaşayan bütün azərbaycanlılara, soydaşlarımıza öz salamlarımı çatdırıram, onlara uğurlar arzulayıram.

Öziz həmvətənlər, əziz bacılar və qardaşlar, Mən sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bayramınız mübarək olsun!

Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə

Hörmətli Vladimir Vladimiroviç!

Maqnitoqorskda baş vermiş faciə barədə xəbər məni dərinlən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan yaxınlarından və şəxsən öz adımdan dərin hüznə bəsaşığı verir, zərərçəkənlərin tezliklə sağlamlarını arzulayıram.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 yanvar 2019-cu il

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.**

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə buradadır yaradılan şərait barədə məlumat verdi. Binarın tikintisinə ötən ilin mayında başlanılıb. Müasir səviyyədə və yüksək zövqlə inşa olunan ikimərtəbəli binanın həyətində avtomobillər üçün parking yeri yaradılıb, abadlıq və yaşıllıq işləri görüldü.

Dövlətimizin başçısı Əmlak Xidmətləri Məkanının rəmzi açılışını bildirən lentni kəsdı. Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara



uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması,

vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin

edilib. Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri məkanda 100-ə yaxın işçi tərəfindən xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada könüllülərin xidmətlərindən də istifadə olunur. Binada, həmçinin BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq bu qəbildən insanların sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb. Burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti nəzərdə tutulub.

(ardı 2-ci səhifədə)



» 3

Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib



» 5

Görkəmli dövlət xadimi, istedadlı alim, səhiyyə təşkilatçısı



» 6

Ötən il şəhid ailələri və müharibə əlillərinə 626 mənzil verilib



» 8

Putin və Makron Suriyadakı vəziyyəti müzakirə ediblər

AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib



□ **Dekabrın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N sayılı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.**

Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini təbrik eddi, Vətənin müdafiəsi kimi şərəfli və məsuliyyətli xidmətlərində zabit və əsgərlərə uğurlar arzuladı. Bildirdi



ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil

Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə

inkişaf edərək daha da güdrətlənir. Prezident İlham Əliyevin



yorulmaz səyləri sayəsində Azərbaycanın möhtəşəm uğurlara nail olduğunu qeyd edən Xidmət rəisi dövlətimiz tərəfindən görülmüş tədbirlər nəticəsində respublikanın müdafiə qabiliyyətinin, Silahlı Qüvvələrin hərbi-texniki potensialının durmadan möhkəmləndiyini, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına yüksəldiyini diqqətə çatdırdı. Mədət Quliyev Prezident İlham

Əliyevi bir daha əmin etdi ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Ali Baş Komandanın hər bir əmr və göstərişlərini bundan sonra da yüksək peşəkarlıqla, əzmlə və dərhal yerinə yetirəcək.

Sonra DTX-nin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı oldu.

Sonda hərbi hissənin xidmətdə fərqlənmiş əsgərləri mükafatlandırıldı. Həmçinin hərbi tədrisdə yüksək nəticələr əldə etmiş əsgərlərin valideynlərinə, o cümlədən əsgər Heydər Əliyevin valideyni birinci xanım Mehriban Əliyevaya təşəkkür məktubu təqdim olundu.

AZƏRTAC

Ermənistanın Dağlıq Qarabağ münaqişəsi barədə yalan informasiya yaymaq cəhdləri ilə bağlı BMT-nin Baş katibinə məktub ünvanlanıb

□ **Ermənistanın Azərbaycanın Konstitusiyasını, BMT Nizamnaməsini, beynəlxalq hüququn normalarını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobudcasına pozaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma qurum adından BMT çərçivəsində kağızların yayılması ilə bağlı ölkəmizin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə etiraz məktubu ünvanlayıb.**

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildirdikləri ki, məktubda Ermənistanın hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərini, o cümlədən Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal etdiyi və bu ərazilərdə bütün qeyri-ermənilərə qarşı etnik təmizləmə həyata keçirərək rəssist azlıq rejimini yaratdığı qeyd olunur. Ermənistanın başladığı müharibə nəticəsində on minlərlə azərbaycanlının öz doğma torpaqlarından və mülklərindən zorla qovulduğu və minlərlə insanın münaqişə ilə əlaqədar itkin düşdüyü vurğulanır.

Məktubda qeyd olunur ki, Ermənistan qanunsuz rejimi təbliğ etməkə danılmaz faktları təkcə etməyə və məsuliyyətdən boyun qaçıрмаğa çalışır, BMT üzvlüyündən sui-istifadə edərək beynəlxalq iticimaiyyəti çirkin saxtalaşdırma yolu ilə yarıdır və beynəlxalq hüququn hamılıqla qəbul

edilmiş norma və prinsiplərinə qarşı etinadsızlığını nümayiş etdirir.

Ermənistanın bu hərəkəti onun münaqişənin sülh yolu ilə həllinin konstruktiv axtarışından uzaq olduğunu nümayiş etdirir. Ermənistanın bəyan etdiyi öhdəlikləri ilə onun əməlləri münaqişənin siyasi həlli məqsədi baxımından hər zaman ziddiyyət təşkil edir.

Vurğulanır ki, Ermənistanın BMT və digər beynəlxalq təşkilatlarda qanunsuz rejim adından yaydığı kağızlar boş və dəyərsizdir, onlar rədd edilməli və nəzərə alınmamalıdır.

Məktubda, həmçinin Azərbaycan ərazilərinin işğalını pisləyən, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət edən, Dağlıq Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi təsdiq edən və Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 sayılı qətnamələrinə istinad edilir.



ATƏT-in Minsk qrupunun 9 ölkəsi tərəfindən təsdiqlənmiş 1993-cü ilin 4 noyabr tarixli bəyannaməsinin, xüsusilə "güc vasitəsilə torpağın zəbt edilməsi qəbul edilə bilməz və ərazilərin işğalı beynəlxalq tanınma əldə etmək üçün və ya hüquqi statusun dəyişdirilməsi üçün istifadə olunma bilməz" fikrinə istinad öz əksini tapır. Eləcə də, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin qanunsuz işğalı və bu ərazilərdə hərbi mövcudluğu məsuliyyətinin təsdiq olunduğu Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatasının "Çıraqov və digərləri Ermənistanına qarşı" işi üzrə 2015-ci ilin 16 iyun tarixli qərarı xatırladılır.

Məktubda qeyd olunur ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yeni Dağlıq Qarabağ və işğal olunmuş digər əraziləri müxtəlif saxta adlar

la təqdim etmək cəhdləri düzgün deyil, çünki bu beynəlxalq hüququn, Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, eləcə də Birləşmiş Millətlər çərçivəsində coğrafi adların beynəlxalq standartlaşdırılması prinsiplərini və prosedurlarını açıq şəkildə pozur. Ermənistanın bu kimi cəhdləri açıq şəkildə işğal olunmuş ərazilərdən Azərbaycanın tarixinin və mədəniyyətinin izlərinin silinməsi və tarixin saxtalaşdırılması məqsədini güdür.

Azərbaycanın BMT yanında nümayəndəliyinin rəhbəri məktubunun sonunda vurğulayır ki, Ermənistanın aneksonist və müstəmləkəçi siyasətinin uğurlu olmaq şansı yoxdur. Dağlıq Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və bu belə də qalacaq. Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması, onun silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və mülklərinə geri dönməsi təmin olunacağı təqdirdə sülh, təhlükəsizlik və sabitliyə nail olmaq mümkündür.

Qeyd etmək istərdik ki, sözügedən məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılacaq.



Bakıda "Gücümüz həmrəyliyimizdir" devizi altında veloyürüş keçirilib

□ **Dekabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Velosiped İdman Klubunun təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbinin, Gənc Velosipedçilər İctimai Birliyinin və Azərbaycan Əlil Velosipedçilər Klubunun dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Gücümüz həmrəyliyimizdir" devizi altında kütləvi veloyürüş keçirilib.**

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, DTX-nin velosiped idman

Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, Azərbaycan Əlil Velosipedçilər Klubunun təmsilçiləri, eləcə də

kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Veloyürüş iştirakçıları "Azneft" meydanından start götürməklə Neftçilər prospekti ilə hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar.

İlin sonunda böyük həmrəylik və birlik nümayiş etdirən veloyürüş iştirakçıları tədbiri xatirə şəklində qeyd etməklə başa vurublar.

AZƏRTAC

20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib

□ **Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.**

Sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik



nümayəndəlikləri və icmalatı vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi

informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələrini

barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.

Tədbirlər planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərslər keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılıb.

AZƏRTAC

Deputat: 2018-ci ildə görülmə işlər 2019-cu ildəki inkişafımız üçün yeni münbit əsaslar yaradıb

□ **Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımıza təbriki əsində 2018-ci ildə görülmə işlər və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı bir növ qısa hesabat idi.**

Təqdim olunan rəqəmlərdən və hesabatdan da göründüyü kimi, 2018-ci il xalqımız üçün bir sıra mühüm məsələlərə bağlı əlamətdar olub. Yola saldıığımız 2018-ci ili xarakterizə edən əsas cəhətlər onun sabit inkişaf ili kimi yadda qalması, bir sıra problemlərin həll edilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması və nəhayət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni münbit şərtlərin ortaya çıxması olub. Əgər biz bu qısa ümumiləşdirməni bir qədər dərinlən təhlil etməyə çalışsaq görə bilərik ki, ələ etdiyimiz bu nailiyyətlər 2015-2017-ci illərdə ölkəmizdə həyata keçirilən konstitusional və institusional islahatlar sayəsində mümkün olmaqla 2018-ci ilin inkişaf şərtlərini formalaşdırıb. Yola saldıığımız ilin aprel ayında keçirilən prezident seçkiləri və onun nəticələri isə reallaşdırılan islahatlarla xalqın dəstəyinin ifadəsi olmaqla milli iradənin legitim əsasları formalaşdıraraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursun davam etdirilməsinin təminatçısı olub. Ona görə həm iqtisadi, həm də siyasi baxımdan heç də sadə olmayan beynəlxalq şərtlər içində Azərbaycan bu nailiyyətləri əldə edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, 2018-ci ildə Azərbaycanın həyata keçirdiyi bir sıra beynəlxalq layihələr başa çatıb və ölkəmiz üçün real gəlirlər gətirməyə başlayıb. Bunlar, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində onun mühüm seqmentini olan TANAP-in tikilib başa çatdırılması, eyni zamanda, ölkəmizin xaricdə ən böyük investisiyası hesab edilən “Star” neft emalı zavodunun açılışı olub. Bu layihələrin reallaşdırılması təkcə Azərbaycan

üçün deyil, digər tərəfdaş ölkələr üçün də mühüm hadisəyə çevrilib. Avropanın enerji təhlükəsizliyi üçün mühüm alternativ kimi özünü təsdiq edib, eyni zamanda, Azərbaycan-Qərb münasibətlərində yeni etibarlı iqtisadi körpü rolunu oynamağa başlayıb. Bu, Türkiyə-Azərbaycan strateji müttəfiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməklə hər iki tərəfin gücünü və nüfuzunu bir qədər də artırıb.

Hikmət Babaoğlu əlavə edib ki, yadda qalan əsas iqtisadi hadisələrdən biri də Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəvili zavodunun açılışı olub. Bu zavod Azərbaycanda qeyri-neft ixracının xüsusi çəkisinin xeyli dərəcədə artmasını təmin edib. Ölkəmizdə çoxsaylı sənaye məhəllələri və aqrar sənaye kompleksləri tikilib istifadəyə verilib. Üzümçülüyn, pambıqçılığın, baramaçılığın, şerabçılığın, tütüncülük sənayesinin inkişafı ilə bağlı olduqca böyük işlər görüldü. Bu işlər 2019-cu ildəki inkişafımız üçün yeni münbit əsaslar yaradıb ki, əslində bu da yeni ildə əldə edəcəyimiz uğurlar üçün baza rolunu oynayacaq. Sosial sahədə çox böyük işlər görüldü. Əhalinin aztəminatlı təbəqəsinin problemləri daim diqqət mərkəzində saxlanılıb, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb və bu proses davam edir. Qaçqın və məcburi köçkün ailələrinə təkcə 2018-ci ildə 5800 mənzil verilib ki, bu da rekord göstərici hesab oluna bilər.

Deputat bildirib ki, yola saldıığımız il Azərbaycanın beynəlxalq nüfuzunun artması ili kimi də səcayəlandırılabilir. Beynəlxalq uğurlar sırasında, ilk növbədə, Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı Tərəfdaşlığın Prioritetləri sənədinin parafanmasını qeyd etmək olar. Bu sənədə ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığının Avropa İttifaqına üzv olan dövlətlər tərəfindən



bir daha dəstəklənməsi və qəbul edilməsi əksini tapıb. İkinci mühüm nailiyyət Xəzər dənizinin hüquqi statusu ilə bağlı hüquqi Konvensiyanın imzalanması sayıla bilər ki, bu da Azərbaycanın xarici siyasətini uzun illərdir məşğul edən məsələlərdən biri idi. Konvensiyanın imzalanması Xəzər hövzəsində qarşılıqlı inteqrasiyanın təmin edilməsi və mövcud resursların koordinasiya və səmərəli istifadə edilməsi baxımından olduqca mühümdür. Bu Konvensiya Xəzər hövzəsində yeni cəlbədic iqtisadi təmərküzləşmə yaradacaq ki, bu da turizm, mədəni və humanitar sahələrdə yeni inkişaf perspektivlərini formalaşdıracaq. Ən əsas məsələ isə heç şübhəsiz, işğalçı Ermənistanın künçə sıxışdırılması, erməni təxribatına qarşı bir neçə uğurlu hərbi əməliyyatın keçirilməsi oldu ki, bu da 2019-cu ildə problemin həllinə yeni fəal impuls daxil etdi. Ona görə də 2018-ci ilə müxtəlif aspektlərdən baxanda olduqca uğurlu bir il kimi yadda qaldı.

AZƏRTAC

Güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək!

□ **Bu günlərdə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki xarici ölkələrdə yaşayan soydaşlarımızda böyük sevinc bəxş etdi. Dövlət başçımız bildirdi ki, 2018-ci il Azərbaycan üçün uğurlu olub, ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edib. Bu, hər birimizi qürurlandırdı.**

Cənab Prezidentin çıxışında diqqətimizə ən çox cəlb edən ödəni keçirilmiş seçkilər nəticəsində

Azərbaycan xalqının ona yenidən etimad göstərməsi ilə bağlı söylədiyi fikirlər oldu. Bu da, əlbəttə, təsadüfi deyil.

Çünki Azərbaycan son 15 ildə qazandığı bütün sosial-iqtisadi uğurlar məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Daha vacibi isə onun qonşu ölkələrlə, xüsusən ərəzicə və əhalisinin sayına görə ən böyük qonşumuz olan Rusiya ilə kifayət qədər səmərəli münasibət qurmağıdır. Bu il Prezident Vladimir Putinin Azərbaycana, Prezident İlham Əliyevin isə bir neçə dəfə Rusiyaya səfərləri reallaşdı.

Bütün bunlar, şübhəsiz ki, ölkələrimiz arasında etimadın möhkəmlənməsinə, Dağlıq Qarabağ probleminin həllinə, eyni zamanda, Rusiyada yaşayan soydaşlarımızın rahat fəaliyyətinə kömək edəcək. Möhtərəm Prezidentimiz deyib: “Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın

rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.

İnanırıq ki, cənab Prezidentin bundan sonrakı fəaliyyəti də xalqımızın rifahının yüksəlməsinə səbəb olacaq.

Bəkir MUSTAFAYEV, Rusiya, Bryansk şəhəri

Çağırışçılar təntənəli surətdə müddətli həqiqi hərbi xidmətə yola düşürlər

□ **“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli sərəncamının icrası ilə əlaqədar respublikamızın şəhər və rayonlarında çağırışçıların tənəntənəli surətdə hərbi xidmətə yola salınması mərasimləri başlanılıb.**

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildirilib ki, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin

gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində



müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi

xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları yanvarın 1-dən 30-dək şərəfli borclarını yerinə yetirmək

üçün müddətli həqiqi hərbi xidmətə yola düşürlər.

Bu münasibətlə respublikamızın şəhər və rayonlarında yolasalma tədbirləri keçirilir.

Tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin şəxsi heyəti, şəhid ailələrinin, ictimaiyyətin təmsilçiləri, müharibə veteranları, çağırışçılar və onların valideynləri iştirak edirlər.

Mərasimlərdə çıxış edənlər gənclərə hərbin sirlərini dərinlən ziylənməyi, Vətənin keşiyində ayıq-sayıq dayanmağı və müqəddəs vəzifələrini ləyaqətlə yerinə yetirməyi arzulayırlar.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Nə 571

Bakı şəhəri, 28 dekabr 2018-ci il

“Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında

“Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli

Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**: “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Bugünümüzün, sabahımızın təminatçısı

□ **Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2018-ci ilin respublikamız üçün uğurlu il olduğunu, bütün istiqamətlər üzrə müsbət nəticələr qeydə alındığını, Azərbaycanın güclü ölkə kimi dünya miqyasında özünü təsdiqlədiyini diqqətə çatdırıb.**

Təbrikdə ödəni il ərzində qonşu ölkələrlə yaradılan əlaqələrin yüksək səviyyədə inkişaf etməsi, sosial-iqtisadi sahələrdə əməkdaşlığın güclənməsi nəticəsində bölgədə sabitliyin daha da möhkəmlənməsi xüsusi vurğulanıb. Eyni zamanda, dünyada gərginliyin, risklərin, təhdidlərin artdığı bir şəraitdə respublikamızda xalq-iqtidar birliyi sayəsində sabitliyin, əmin-amanlığın hökm sürdüyü bildirilib.

Prezident İlham Əliyev təbrikində daha sonra deyib: “Bu il ölkəmizdə prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim.



Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.

Xatırladım ki, dövlətimizin başçısının keçən il aprelin 11-də ümummilli etimadı qazanaraq yenidən Azərbaycan Prezidenti seçilməsi əsində, tam gözlənilən idi. Çünki ödəni 15 il ərzində respublikamızı tarixin bütün dövrlərinin ən möhtəşəm və qüdrətli dövləti səviyyəsinə yüksəltməyə müvəffəq olan liderin alternativsizliyi birmənalı ictimai rəy idi və xalqın seçimi bunu bir daha sübuta yetirdi.

Prezident İlham Əliyevin rəhbərliyi altında ödəni illər ərzində möhtəşəm tərəqqi yolu keçən Azərbaycanda dövlətçilik daha da inkişaf edib, ölkəmizin siyasi və iqtisadi müstəqilliyi möhkəmlənib, dünyada liberal prinsiplərə əsaslanan iqtisadi model yaradılıb və uğurla gerçəkləşdirilib. Bununla bərabər respublikamızın həm global miqyasda nüfuzu yüksəlib, həm də geoiqtisadi və geosiyasi oyunçuya çevrilib, əhalinin sosial rifahı getdikcə yaxşılaşıb. Beləliklə, ulu öndər Heydər Əliyevin ideyaları layiqincə həyata keçirilib. Hazırda Azərbaycan global enerji və nəqliyyat layihələrinin nüfuzlu iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilib.

Bəli, məhz sadalanan uğurlar xalq-iqtidar birliyi sayəsində əldə olunub. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, xalq-iqtidar birliyi bu gün Azərbaycanı qüdrətli dövlətə çevirib, respublikamız dünya miqyasında layiqli yer tuta bilib, dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkə kimi tanındıb.

İbrahimxəlil İBRAHİMOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti



“Azərbaycanda inkişaf və tərəqqi üçün geniş imkanlar açılır”

□ **Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına bayram təbrikində səslənən dəyərli fikirlər və mülahizələr ölkə ictimaiyyətində, eləcə də xarici ölkələrdə yaşayan soydaşlarımız arasında dərin razılıq hissi ilə qarşılanıb. Vladivostokda fəaliyyət göstərən “Dostluq” – “Drujba” İctimai Təşkilatının sədri Ramiz Zeynalov telefonla bunları dedi:**

– Mən internet vasitəsilə Prezident İlham Əliyevin təbrikinin dərin maraqla izlədim. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, onun amalı güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etməkdir.

Bu səmimi sözlərdən böyük qürur duyduğum. Cənab Prezidentin liderliyi ilə son illər Azərbaycan həqiqətən ictimai-siyasi həyatın bütün sahələrində davamlı uğurlar əldə edib. Buna necə sevinməmək olar?!

Təqdirəlayiq bildirir ki,

2018-ci ildə Azərbaycan üçün uğurlu olub, ölkəmiz bütün istiqamətlər üzrə sürətlə inkişaf edib. Ödəni il Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Xüsusən, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi böyük tarixi nailiyyət hesab olunmalıdır. Xüsusi vurğulamaq lazımdır ki, 2018-ci ildə Azərbaycan Dağlıq Qarabağ münasibətinin həlli işində çox ciddi mövqelərə malik oldu. Cənab Prezidentin vurğuladığı kimi, Ermənistanda

kriminal, xunta rejiminin çökməsi təcavüzkar dövlətin Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin tam iflasıdır.

Müstəqil Azərbaycanın iqtisadi imkanları ilbəil artır. Güclü iqtisadi potensial Azərbaycanın müstəqil siyasətini şərtləndirən amildir. 2018-ci ildə Azərbaycanın qeyri-neft sənaye sektorunda 9 faizdən çox artım olmuşdur. Bu, çox yüksək göstəricidir.

Əminəm ki, yeni, 2019-cu ildə xalqımızın uğurları daha da artacaq. O yerdə ki, sabitlik var, xalqa iqtidar arasında qarşılıqlı inam, etimad mövcuddur, orada inkişaf və tərəqqi üçün geniş imkanlar açılır. Azərbaycanın uğurlarının əsasında məhz bu mühüm amillər dayanır.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

□ **Görkəmli alim və ictimai-siyasi xadim Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağında – İrəvan quberniyasında Məmməd-karim Kərbəlayi Qurbanəli oğlunun ailəsində anadan olmuşdur. Atası kənd ağsaqqalı, anası Zəhra xanım isə İrəvan mahalının ən nüfuzlu şəxslərindən biri olan İbrahimbəy Süleymanbəyovun qızı idi. 8 yaşında rus-tatar məktəbinə daxil olub və orada ibtidai təhsil alan Əziz Əliyev erkən yaşlarından elmə, təhsilə olan hədsiz həvəsi ilə öz yaşdlarından fərqlənir.**

1914-1917-ci illərdə İrəvandakı kişi gimnaziyasında təhsil alan bu istedadlı gənc burada ancaq "ələ" qiymətlər aldığından təhsil haqqından azad edilir. 1917-ci ildə o, Bakının neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Sankt-Peterburqda Rusiyanın ən nüfuzlu ali tibb təhsili müəssisəsi sayılan Hərbi Tibb Akademiyasına daxil olur. Birinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra Əziz Əliyev 1918-ci ilin yay tətili günlərində doğma yurdu İrəvana qayıdır. Bütün Qərbi Azərbaycanda olduğu kimi, İrəvan mahalında da təpədən dirnağa qədər silahlanmış erməni

İrəvanlı Hacı Cabbar Abbasovun qızı Leyli xanım ilə həyatı qurur. 1921-ci ilin iyun ayında onlar Şahtaxtı kəndinə qayıdırlar. 1921-ci ilin oktyabr ayının 3-də oğlu Tamerlan, 1923-cü il aprel ayının 28-də isə qızı Zərifə Şahtaxtı kəndində anadan olurlar. Əziz Əliyev 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi,



ilə kitab mübadiləsi aparır". Bundan sonra tibbi kitabxananın əsasının möhkəmləndirilməsində, inkişafında və formalaşmasında ciddi dönüş yaranır. Görkəmli alim Azərbaycan Dövlət Tibb İnstitutunda rektor fondu yaradaraq həmin fondun hesabına ehtiyacı olan tələbələr üçün hər il pal-paltar, ayaqqabı aldırarmış ki, bu da onları daha yaxşı oxumağa sövq edər və həvəsləndirici stimula çevrilirdi. Əziz Əliyev hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrindən ən bacarıqlarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edər, onlara təcrübə toplanmaları üçün əlverişli şərait yaradardı. Həmin tələbələrin eksrriyyəti sonralar tibbin müxtəlif sahələrində məşhur alim kimi formalaşaraq respublikaya qayıtmışlar.

və ortopedik yardımın təşkilinə, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun fəaliyyətinə və digər aktual məsələlərə həsr olunmuşdur. O, bu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edir və 1937-ci ildə, eyni zamanda, həm ADTI-nin, həm də Bakı Dövlət Universitetinin rektoru vəzifələrində çalışır. Görkəmli alimin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi 6 il müddətində 11 doktorluq, 30 namizədlik dissertasiyası müdafiə edilib ki, onların da əksəriyyəti milli kadrlar idi. Müstəsna elmi xidmətləri nəzərə alınaraq Əziz Əliyev 1941-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü seçilir.

Əziz Əliyev Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O, lap əvvəldən qeyri-adi insan idi. O, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı.

Heydər ƏLİYEV
Ümummilli lider

hərəkətlərini ifşa etmədiyinə görə". Bu faktın özü görkəmli alimin nə qədər vətənpərvər, azərbaycançılıq ideologiyasının təbliğatçısı olmasını, milli kadr potensialı və intellektual baza formalaşmasında, təhsil sisteminin, anadili tədris vəsaitlərinin və elmi

mənşeyini və İranda qohumlarının olmasını gizlətdiyi bəhanəsilə şəxsi işinə yazılmaqla şiddətli töhmət verilir. Qərarda yazılır: "Tərcümeyi-halında və başqa sənədlərdə doğmalarının və yaxın qohumlarının əli sosial vəziyyətini gizlətməklə partiyaya aldatdığına görə şiddətli töhmət elan olunsun". O, həmin il iyulun 24-də Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad edilərək Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində işləməyə göndərilir. 1952-ci ilin oktyabrından 1954-cü ilin martın 3-dən Sabuncu rayonundakı Çəpəridze adına 3 №-li Klinik Xəstəxananın baş həkiminin müavini vəzifəsində işləyir. Hər dövrə olduğu kimi, bu dəfə də haqsızlıqlar Əziz Əliyevi ruhdan salmır.

1953-cü ildə İ.V.Stalinin ölümündən və Mircəfər Bağirovun həbsdən sonra, 1954-cü il fevralın 22-də Azərbaycan KP MK-nın Bürosu Əziz Əliyevə verilən şiddətli partiya töhmətinin ləğv edilməsi haqqında qərar qəbul edir və o, 1954-cü ilin martından 1956-cı ilədək yenidən Bərpa Cərrahlığı və Ortopediya İnstitutunun direktoru vəzifəsində işləyir. Yeni iş yerində elmi işlə



quldurları qocalara, qadınlara, uşaqlara belə rəhm etmədən, dinc azərbaycanlı əhalini kütləvi surətdə qılıncdan keçirir, onların əmlaklarını talan edir, evlərini yandırır, əsrlər boyu yaradılmış maddi mədəniyyət abidələrini, hətta əcdadlarının qəbirlərini belə yerlə-yeksan edərək, qədim və zəngin keçmişə malik olan bir xalqı tarixin səhifələrindən silməyə çalışırdılar. Erməni daşnaklarının yerli əhaliyə qarşı amansız rəftarı ilə rastaşan Əziz Əliyev çətinliklə ailəsini Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndinə aparır. 1918-ci ildə onun atası vəfat edir. Yaranmış vəziyyətlə əlaqədar Əziz Əliyev Sankt-Peterburqa qayıdıb təhsilini davam etdirə bilmir. Lakin o, təbabətdən ayrılmayaraq, əldə etdiyi tibbi kitabları mütaliə edə-edə müalicəxanalarda, əczaxanalarda həkim köməkçisi vəzifəsində işləyir. 1920-ci ilin may ayında daşnak qoşunları bolşevik havadarlarının köməyi ilə Şərur rayonuna silahlı hücumə keçərək, qırıqları törədirlər. Şahtaxtı əhalisi, o cümlədən Əziz Əliyevin ailəsi Araz çayını keçir və Cənubi Azərbaycanın Ərəblər (indiki Poldaz) kəndində yaşamağa olurlar. Ə.Əliyev burada da həkim köməkçisi kimi çalışaraq əhaliyə lazımi tibbi yardımlar göstərir. Anası Zəhra xanım 1920-ci ildə Ərəblər kəndində dünyasını dəyişir. Əziz Əliyev həmin il

həkim köməkçisi kimi çalışır və sonra ailəsi ilə bərabər Bakıya köçür.

O, Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin ümumi şöbə müdürünün müavini, katibin müavini və nəhayət, respublika Xalq Komissarları Şurasının katibi vəzifəsində çalışır. Əziz Əliyev bu çətin və məsuliyyətli vəzifələrlə yanaşı, yarımçıq qalmış ali tibb təhsilini 1923-cü ildən indiki Bakı Dövlət Universitetinin tibb fakültəsində davam etdirir. 1927-ci ildə ali təhsilini müvəffəqiyyətlə bitirdiyinə görə diaqnostika kafedrasında saxlanılır. O, həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərir. Əziz Əliyev 1929-1932-ci illərdə Azərbaycan Klinik İnstitutunun rektoru, sonrakı illərdə Xalq Səhiyyə Komissarlığı müalicə şöbəsinin müdiri, Bakı səhiyyə şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarının müavini vəzifəsinə təyin olunur.

1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. İnstitutun yaradılmasında rol oynayan Əziz Əliyev 1932-ci ildə həmin ali məktəbin rektoru təyin olunur. Artıq bir sıra məsul vəzifələrdə özünü doğruldan Əziz Əliyev 1934-cü il mart ayının 30-da paytaxtda səhiyyə işlərini yaxşılaşdırmaq məqsədi ilə Bakı Şəhər Səhiyyə Şöbəsinin

müdiri təyin edilir. Lakin 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksək ixtisaslı milli tibb kadrları hazırlığını gücləndirmək məqsədilə o, yenidən ADTI-nin rektoru vəzifəsinə qaytarılır. Burada Əziz müəllimin rəhbərliyi altında həlli vacib sayılan bütün məsələlər üçün geniş tədbirlər planı hazırlanır. Ölkədə milli tibbi kadrların yetişdirilməsi üçün, ilk növbədə, tələbələrə təlim-tərbiyə verməyi bacaran yerli mütəxəssislərin və ana dilində dəyərli tibb ədəbiyyatının zəruriliyini uzaqgörənliklə dərk edən Əziz Əliyev bu sahədə səriştəsi olan azərbaycanlı alimləri qısa müddətdə səfərbər edərək, onların fəaliyyət dairəsini genişləndirir, ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiyaların yazılmasına nail olur.

1930-1945-ci illər ərzində institutun əməkdaşları tərəfindən Azərbaycan dilində latın qrafikası ilə 80 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Onun rəhbərlik etdiyi dövrdə bu ali təhsil ocağında MİRƏSƏDULLA MİRQASIMOV, MUSTAFA BƏY TOPÇUBAŞOV, CƏLİL HÜSEYNOV, KAMİL BALAKIŞIYEV, ƏBÜLFƏZ QARAYEV kimi dünya şöhrətli, görkəmli alimlər çalışmışlar.

Əziz Əliyevin təşəbbüsü və institut kollektivinin köməyi ilə 1934-cü ildə "Tibb nəşriyyatı" yaradılır. Onun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı"nın nəşrinə başlanılır. 1935-ci ildə "Azərbaycan tibb jurnalı"nın baş redaktoru təyin edilir. 1933-cü ildə yəne də Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutunda "Tibb kadrları uğrunda" adlı çoxtərəfli qəzetin nəşrinə başlanılır. Hazırda bu həmin qəzet "Təbib" adı ilə Azərbaycan Tibb Universitetinin mətbu orqanı kimi fəaliyyətini davam etdirir. Onun səyi nəticəsində professor P.Rostovtsevin sədrliyi altında ADTI-də "Kitabxana komissiyası" yaradılır və komissiya səmərəli fəaliyyət göstərərək, 1936-cı ildə oxuculara və müvafiq ünvanlara belə bir təlimat göndərir: "Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün təzə kitabları, o cümlədən dövrü tibbi-bioloji ədəbiyyatı alır. Bunlardan əlavə kitabxana SSRİ-nin 231 əlvi müəssisəsi və 87 xarici ölkə

Ə.Əliyev məsul vəzifədə çalışsa da, elmi axtarışlarını bir an belə dayandırmır. O, institutu bitirəndən iki il sonra 1929-cu ildə namizədlik dissertasiyasını müdafiə edir. 1934-cü ilin avqust ayında Almaniya elmi ezamiyyətində olur və qayıtdıqdan sonra "Eksperimental nefrit" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. Doktorluq dissertasiyası və bir çox elmi məqalələrində eksperimental nefrit zamanı qanın morfoloji və biokimyəvi dəyişikliklərinin dərin elmi təhlilinə xüsusi diqqət yetirib. Bu dissertasiya Moskvada gənc alimlər müsabiqəsində, SSRİ Elmlər Akademiyasının, ÜLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülməyə dəyərli elmi iş kimi dəyərləndirilir.

Əziz Əliyevin təbabət sahəsində istedadı təkə təşkilatçılıqla və praktik həkimliklə məhdudlaşmır. O, həmçinin gözəl nəzəriyyəçi alim idi. Görkəmli alim 87 elmi əsərin müəllifidir. Bu əsərlərin böyük bir hissəsi təbabətin ayrı-ayrı sahələrinə, bir qismi isə tarixi və siyasi problemlərə həsr olunmuşdur. Görkəmli alimin Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə yazdığı "Klinik analizlər" kitabı qısa zamanda tələbə və gənc həkimlərin stolüstü kitablarından birinə çevrilir. Onun elmi fəaliyyəti çoxşaxəli idi. Təsədüfi deyil ki, akademik Mustafa bəy Topçubaşov Əziz Əliyev haqqında belə deyirdi: "Təbabət sahəsində bizdə çoxlu görkəmli və fəxri yer tutan alimlər və şəxsiyyətlər var. Mən onların çoxu ilə işləmişəm və onların bəzilərinə şəxsən tanıyıram. Amma Əziz Əliyev sadəcə şəxsiyyət deyildi, onun fəaliyyəti ölkəmizin xalq səhiyyəsinin inkişaf tarixində bizim üçün şanlı bir səhifə və çox dəyərli bir mərhələdir". Bu mərhələ böyük və məsul bir dövrü əhatə edir. Bu, ələ bir dövrə təsadüf edir ki, səhiyyə sahəsində böyük və genişmiqyaslı işlər görülür, bələliklə, Azərbaycanın səhiyyəsi dirçəlir, milli kadrların böyük dəstəsi hazırlanırdı. Əziz Əliyevin sonrakı elmi araşdırmaları yaranma və bədbəxt hadisələr zamanı ilk yardım, Böyük Vətən müharibəsi əlillərinin bərpası və müalicəsi, kənd təsərrüfatı və neft sənayesi işçiləri arasında travmatizmin müalicəsi və profilaktikası, Azərbaycan SSR-də travmatoloji

1930-1940-cı illərdə Əziz Əliyev respublikada tüğyan edən malyariya və traxomaya qarşı mübarizədə fəal iştirak edir və bu dəhşətli xəstəliklərin kökünü kəsilməsində bütün səy və bacarığını əsirgəmir. Onun təşəbbüsü ilə xüsusi dispanserlər, xəstəxanalar yaradılır. Həmin bu illərdə o, fəvqəladə antiepidemioloji respublika komissiyasının sədri olur. Lakin Azərbaycan elmi ictimaiyyəti, milli səhiyyəmiz üçün əlindən gələni edən Əziz Əliyevin əməyi totalitar rejim şəraitində nəinki lazımcına qiymətləndirilməmiş, əksinə, onun fəaliyyəti qarşısında müxtəlif əngəllər yaradılmışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosu 1940-cı il aprelin 12-də xalq səhiyyə komissarı (1939-1941) vəzifəsində işləyən Əziz Əliyevə töhmət vermişdir. Bütünün qərarında bunun səbəbi belə göstərilir: "Azərbaycan Tibb İnstitutunu şübhəli düşmənlərin təmsilçiləri üçün tədbirlər görmədiyinə və institutun ayrı-ayrı işçilərinin antisovet-millətçi

monoqrafiyaların hazırlanmasında əvəzsiz xidmətlər göstərməsini bir daha təsdiqləyir.

Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan Muxtar Respublikası Vilayət Partiya Komitəsinin birinci katibi, 1949-1950-ci illərdə ÜİK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində özünü görkəmli dövlət xadimi, bacarıqlı və işgüzar təşkilatçı, vətənpərvər ziyalı kimi təsdiqləmiş, mühüm xidmətlər göstərmiş, xalq arasında böyük hörmət və nüfuz qazanmışdır.

SSRİ Ali Sovetinin (1-ci, 3-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (1-ci və 3-cü çağırış) Dağıstan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı kimi səmərəli fəaliyyət göstərmişdir.

Digər dəyərli vətənpərvər ziyalılarımız kimi Əziz Əliyev sonralar da müəyyən mənavi repressiyaya məruz qalır. 1951-ci ilin sentyabrında Əziz Əliyevə Azərbaycan KP MK-nın Bürosunda valideynlərinin sosial

məşğul olan Əziz Əliyevin qısa müddətdə 33 elmi işi çapdan çıxır. O, həmin illər rəhbərlik etdiyi Ortopediya Elmi-Tədqiqat İnstitutunun beş cildlik elmi əsərlər məcmuəsini nəşr etdirir, onlarca elmlər namizədi yetişdirir, onlarca elmi əsərlər məcmuəsini nəşr etdirir. 1956-cı ildən ömrünün sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işləyir.

Görkəmli alim, böyük şəxsiyyət Əziz Əliyev 1962-ci ilin iyul ayının 27-də vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. Əziz Əliyev şəxsiyyətinin böyüklüyü həm də görkəmli dövlət xadimi olmasında, xüsusilə də Dağıstanda birinci katib olduğu illər Dağıstan-Azərbaycan əlaqələrinin inkişafında əvəzsiz xidmətlərində, qayğıkeş ailə başçısı olmasındadır. Görkəmli alim səhiyyə təşkilatçısı, vətənpərvər ziyalı Əziz Əliyevin əziz xatirəsi qədərbilən xalqımızın qəlbində daim yaşayacaqdır.

İsa ABDULLAYEV,
tibb elmləri doktoru

Luvrda ziyarətçilərin sayında rekord yeniləndi

□ **2018-ci ildə Luvr muzeyində ziyarətçilərin sayı 10 milyon nəfəri keçməklə tarixi rekord yenilənib. Bu barədə muzeyin direktoru Lan-Lyuk Martinez bəyan edib.**

Qeyd edək ki, bundan öncə rekord ziyarətçi sayı 2012-ci ildə qeydə alınmışdı. Həmin il ziyarətçilərin sayı 9,7 milyon nəfər olub.

Xatırladaq ki, Luvr Kral Sarayı muzey qismində 1793-cü ildə sənətsəvərlərin özünə açıqlıb. Dünyanın ən məşhur incəsənət muzeylərindən

biridir. Parisin mərkəzində Sena çayının sağ sahilində yerləşən muzey sahəsinə görə (160106 kvadratmetr) dünyada üçüncü yerdədir.

Muzey yaradılarkən ora verilən kral kolleksiyası 2500 rəsm əsərindən ibarət idi. Muzeydə



müxtəlif sivilizasiyalara və mədəniyyətlərə aid 300 mindən çox eksponat vardır, onların yalnız 35 mini salon-

larda nümayiş olunur, qalan eksponatlar saxlanlırdır.

"Xalq qəzeti"

Türkiyə təyyarələri İraqın şimalında PKK-nın mövqelərini bombaladı

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında PKK silahlılarına qarşı növbəti əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyatla bağlı Baş Qərargah xəbər yayıb. Məlumatla görə, genişmiqyaslı əməliyyatlar Zap, Avaşın, Qara və Metina rayonlarında həyata keçirilib.

Bildirilir ki, əməliyyat çərçivəsində terrorçuların dayaqlı məntəqələri məhv edilib.

Türkiyə Silahlı Qüvvələri bəyan edib ki, antiterror əməliyyatları davam etdiriləcək.



□ Bu günlər doğma Azərbaycanımızda bayram bayrama qarışıq. Xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü'nü və Yeni ilin gəlişini bayram edir. Əlbəttə, çox istərdik ki, bu əziz günlərdə biz də doğma Vətənimizdə olaq, doğmalarımızla bir yerdə bu bayramların xoş əhvalını yaşayaq. Amma biz Vətəndən uzaqda, Rusiya Federasiyasının Çelyabinsk vilayətində sayırıq. Biz bu bayramları burada yaşayan soydaşlarımızla birgə qeyd edirik.

Burada azərbaycanlılar çox mehriban və dostluq şəraitində yaşayırlar. Diaspor təşkilatı yaratmışıq və Vətənin ruhunu yaşatmağa çalışırıq. 2000-ci ilin martında yaratdığımız "Ozan" Azərbaycan Mədəniyyət Mərkəzi Cənubi Uralın diaspor təşkilatları arasında öz fəallığı ilə seçilir.

Təşkilatımızın başlıca məqsədi Azərbaycanla Çelyabinsk vilayəti arasında iqtisadi-ticarət,

mədəni əlaqələrin daha da dərinləşməsinə təmin etmək, bununla bağlı layihələri reallaşdırmaqdır.

Bu gün Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yaranmışdır. Azərbaycanın Rusiyadakı diaspor təşkilatları da bu əməkdaşlığın inkişafına öz töhfələrini verməyə çalışırlar. Bizim "Ozan" mərkəzi də bu əlaqələrin genişlənməsi işinə xidmət edir. Biz ölkəmizin mədəniyyətini, incəsənətini

Vətənimizin uğurları bizi çox sevindirir



burada təbliğ edir, maraqlı tədbirlər keçiririk. Mərkəzdə təşkil etdiyimiz görüşlərdə xalqımızın tarixi haqqında söhbət açıq. Dağlıq Qarabağın əzəli Azərbaycan

torpağı olmasını faktlarla çelyabinskliklərə çatdırırıq. Mərkəzin qəzetini buraxırıq. Eyni zamanda, "Dostluq ipək yolu: mədəni dialoq" adlı iki kitab da nəşr etdirmişik. Bu kitablar dövlətlərimizin qarşılıqlı münasibətlərinə həsr olunmuşdur.

Mərkəzin fəaliyyətində əsas istiqamətlərdən biri azərbaycanlı uşaqların təhsili məsələsidir. Çalışırıq ki, uşaqlarımız xalqımızın adət-ənənələrini yaxşı öyrənsinlər, milli-mənəvi dəyərlərimizdən xəbərdar olsunlar.

Bu gün Çelyabinskə yaşayan azərbaycanlılar Azərbaycan haqqında tam məlumatlıdır. Bilirlər ki,

cənab Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan çiçəklənən diyara çevrilmişdir və o, Cənubi Qafqazın lider dövlətidir. Biz ölkəmizin nailiyyətləri ilə fəxr edirik.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bütün dünyada yaşayan soydaşlarımızı təbrik edir, onlara daha möhkəm birlik arzulayıram.

Refail QULİYEV,
Rusiya Federasiyası
Çelyabinsk vilayətindəki
"Ozan" Azərbaycan
Mədəniyyət Mərkəzinin
rəhbəri



Ölkəmizə, xalqımıza bol qələbə sevinci arzulayıram!

□ Yenicə vidalaşdığımız 2018-ci il Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü Eldəniz Əzizli üçün qələbələrə zəngin, deməli, çox əlamətlər bir il olmuşdur. İstedadlı güləşçi ilin birinci yarısında Rusiyanın Kaspisk şəhərində keçirilmiş Avropa çempionatında, oktyabr ayında isə Macarıstanın paytaxtı Budapeştdə dünya çempionatında 55 kq çəki dərəcəsinə bütün rəqiblərə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etmişdir.

Həqiqətən, çox böyük nailiyyətdir və onunla fəxr etmək, qürur duymaq olar. Eldəniz Əzizli "klassik" güləş kimi bütün dünyada çox geniş yayılmış idman növündə bir ildə iki zirvə fəth etmiş, əvvəlcə Avropada, sonra isə dünyada öz çəki dərəcəsinə onun tay-bərabəri olmamışdır. Məhz buna görə də 2018-ci ildə ölkəmizin ən yaxşı on idmançısını müəyyənləşdirmiş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi mütəxəssislərinin tərtib etdikləri siyahıda onun adı ən yüksəkdə – birinci pillədədir.

Biz də öz növbəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə idman ictimaiyyətimiz adından söz deməyi dünya və Avropa çempionumundan xahiş edirik.

Mən 2019-cu ildə də xalqımıza, bütün Azərbaycanı ən azı 2018-ci ildəki kimi böyük uğurlar arzulayıram. Əmin-amanlıq şəraitində yaşayıb- yaradan Azərbaycan xalqı ötan il də irəliləyə doğru çox inamla addımlar atmış, bir sıra mühüm tarixi hadisələri, xüsusən də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənə ilə qeyd etmişdir.

Mənim Avropa və dünya çempionatlarında qazandığım qızıl medallar Azərbaycanda

dövlətin, şəxsən cənab Prezident İlham Əliyevin həyatın bütün sahələri kimi, idmana da göstərdiyi böyük qayğı və daimi diqqətin nəticəsidir. Biz idmançılar da öz növbəmizdə bu qayğıya cavab olaraq bütün yarışlarda ölkəmizi layiqincə təmsil etməyi özümüzə borc bilirik.

Yeni, 2019-cu il olimpiyaqabağı ildir. İndi bütün məşqlərimiz 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlığa yönələcək. Yeni ildə bizi lisenziya xarakterli dünya çempionatı gözləyir. Komandamız bu yarışda Olimpiyada qədər çox vəsiqə qazanmağa çalışacaq. Oyunlara nə qədər tez lisenziya qazansa, Tokio sinəqlərinə hazırlıq üçün bir o qədər çox vaxtımız olacaq. Biz Yaponiyada Olimpiya Oyunlarında Azərbaycanı ən yaxşı şəkildə təmsil etmək əzmindəyik və ümid edirəm ki, bunu bacaracağıq.

Mən bir daha qəzetiniz vasitəsilə Azərbaycan xalqını, bütün idman ictimaiyyətimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, bol qələbə sevinci arzulayıram.

"Xalq qəzeti"

Ötən il şəhid ailələri və müharibə əlillərinə 626 mənzil verilib

□ Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyası quruluşunun müdafiəsi uğrunda şəhid olmuş döyüşçü ailələrinin və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biridir.

2018-ci il avqustun 1-də Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin təqdim olunması mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etməsi də həssas qruplara yüksək diqqət, qayğıkeş münasibətin növbəti ifadəsi idi. Həmin tədbirdə dövlətimizin başçısı "ilin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, təqribən 4 minə yaxın insan növbədədir, mən əlavə vəsait ayıraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm" – deyə bildirmişdi.

Beləliklə, dövlət başçısının 2 avqust 2018-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid



aillələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrıldı ki, bu da 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həmin kateqoriyalardan olanlara nəzərdə tutulduğundan

3 dəfə çox olmaqla, 626 mənzilin təqdim edilməsinə imkan verdi.

Qeyd olunan 35 mənzilin verilməsindən sonra nazirlik tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış 145 mənzil və Mehdiabad qəsəbəsində 72 mənzil,

Bakının Qaradağ rayonunda 200, İmişliyə 54, Şamaxıda 36 mənzil, o cümlədən regionlarda fərdi evlər şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olundu. Bununla da 2018-ci ilin sonuna ölkədə mənzillə təmin edilmiş Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sayı 6,7 minə çatdı.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin bildirdiyi ki, dövlət başçısının tapşırığına əsasən, 2019-cu ildə azı 800 mənzilin həmin kateqoriyalara aid olan şəxslərə verilməsi nəzərdə tutulur.

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

□ Yeni il yeni ümidlər, arzular deməkdir. Təqvim ili sona çatdıqca, dünyanın hər yanında bir təşviş, həyəcan başlayır. Təbiət qışın ağ örpəyinə bürünür, Yeni il bayram əhval-ruhiyyəsi özü ilə ürəklərə sevgi və hərarət gətirir. Hər bir xalq ilin sona çatmasını yüksək əhvalda, özünəməxsus şəkildə qeyd edir. İllər keçsə də, hər il dekorasiya və üslub dəyişsə də, asrlar boyu formalaşmış yeni il adət-ənənələri dəyişməz qalır.

Bəs uşaqları sevindiren Santa Klaus və Şaxta baba obrazları necə yaranıb?

Maraqlıdır ki, daha çox Şaxta baba kimi tanıdığımız bu personaj Qərbdə əsasən Santa Klaus adı ilə məşhurdur.

Rus folklorunda, xüsusilə, nağıllarda Şaxta baba qışın sərt, lakin ədalətli ruhu kimi təsvir edilir. Məsələn; "Morozko" nağılında mehriban və zəhmətkeş qızı Morozko – Şaxta baba dondurur, daha sonra donunu açır, qəddar və tənəblə qızı isə ömürlük dondurur. Ona görə bu gün də bir sıra Şimal xalqları belə xoşagəlməz hadisələrdən qaçmaq üçün Şaxta babanı yola getirmək və ürayinə yol tapmaq məqsədilə təntənəli gecələrdə evlərinin yanında çörək, et qoyur, şərab süzülür ki, ruh qəzəblənməsin və ova mane olmasın, bitkiləri yox etməsin.

"Şaxta baba, hardan gəlmişən?" – sualı tez-tez verən uşaqları sevindirən nurani ağsaqqal harada yaşayır? Bu barədə bir çox əfsanələr doladır. Bəziləri deyir ki, Şaxta baba Şimal

Santa Klaus obrazının yaranması

Bu gün Qərbdə Yeni ilin gəlişi ilə insanlara xoş əhval-ruhiyyə bəxş edən, uşaqların arzularını reallaşdıran Santa Klaus obrazının XIX əsrin əvvəllərində yaranmış olduğunu bilirdinizmi? 1823-cü ildə Kolumbiya Universitetində Şərq və yunan ədəbiyyatı müəllimi Klement Klark Mur İsa Məsihin doğum günü olan Milad bayramı ərəfesində yazdığı "Milad bayramı ərəfesidir və ya Santa Klausun gəlişi" adlı mənzum nağılı həyat yoldaşı və uşaqlarına oxudu. Bununla da Santa Klaus obrazı formalaşmağa başladı. Müəllif Santa Klausu mehriban, qayğıkeş varlıq kimi təsvir edirdi. Onun təsəvvüründə Santa Klaus səkkiz maralın qoşulduğu kirşə ilə gəlir, evlərə bacadan girir, uşaqlara hədiyyə paylayırdı. Nədənə, Mur yaratdığı bu obraz barədə olan əsərinin nəşr etdirməyə tələsmirdi. Lakin dostlarından biri onun bu

əsərini müəllifdən xəbərsiz "Sentinel" qəzetinə apardı. Bununla da həmin obraz haqqında daha çox insan xəbərdar oldu. Əsərin populyarlıq qazanmasının nəticəsidir ki, 1844-cü ildə əsər təkrar nəşr edildi.

Maraqlıdır ki, Santa Klausun obrazını ilk dəfə 1862-ci ildə karikaturaçı rəssam Tomas Nast çəkib. O, 24 il ərzində Santa Klausu "Harper's Weekly" jurnalının üz qabığı üçün çəkib. Rəssam

"Harper Weekly" jurnalı və digər nəşrlərdə işıq üzü görür.

1885-ci ildə nəşir Luis Pranq Santa Klausun imicində dəyişiklik edir və onu qırmızı kürkdə təsvir edir. Bununla da indi Şaxta babanın niyə qırmızı kürk geyindiyi aydın olur. Luis Pranq, həmçinin ABS-a rəngli litografiya texnikası ilə ərsəyə gələn Milad təbrik açıq-caları ənənəsini gətirmiş oldu. Bununla da artıq Santa Klaus qırmızı kürkdə tanınmağa başladı.

obrazda "Coca Cola"nın reklamında tamaşaçılar nəhəng Şaxta baba ilə tanış oldular. Maraqlıdır ki, Sandblom Santa Klausun obrazını yaradarkən prototip kimi dostu və qonşusu Lu Prentisin görüntüsündən istifadə edib.

Başqa bir fakt. Bəzən provoslav xristianlarının müqəddəs saydığı şəxslərdən biri olan IV əsrdə yaşamış ruhani Müqəddəs Nikolay Çudotvoretzin bir sıra cəhətlərini Şaxta baba ilə eyniləşdirirlər.

Sovet dövründə

1920-ci ildən başlayaraq sovet dövründə cərəyan etmiş din əleyhinə olan təbliğat kampaniyası nəticəsində Yeni il küknar ağacı, Şaxta baba və Milad bayramı kimi anlayışları qadağan olundu, bütün bunlar xalqı aldatmaq, zərərli anlayış kimi qəbul edilirdi. Lakin bu mübarizə və qadağalar çox da davam etmədi. Yeni ilin rəmzi olan "volka" bir müddət sonra XX əsrin 30-cu illərində Kremldə də quraşdırılmağa başladı.

Bundan sonra Şaxta baba personajı daha populyarlaşdı və onu uşaq bağçalarına, məktəblərə və eləcə də, evlərə dəvət etməyə başladılar. 1937-ci il yanvarın 1-ində SSRİ-də ilk dəfə Şaxta babanın yanında onun nəvəsi Qar qız görünməyə başladı.

Şaxta babanın vətəni – Laplandiya

Bu gün Finlandiyanın şimal əyaləti olan Laplandiya başda olmaqla, Şaxta babanın bir sıra ölkələrdə iqlamətgahları var. Belə ki, Rusiyada bununla bağlı bir sıra layihələr həyata keçirilib. 1991-ci ilin əvvəllərində "Şaxta babanın evi" və "Şaxta babanın poçtu" yaradılıb. 1995-ci ildə Kola yarımadasında yerləşən Laplandiya

qoruğunda "Əfsanəvi Laplandiya – Şaxta babanın mülkiyyəti" layihəsi başlanıb. Bu layihəyə əsasən Şaxta babanın iqlamətgahı Çunozerskdə yaradılıb.

Belarusda da Şaxta babanın rəsmi iqlamətgahı var. İlk dəfə olaraq 2003-cü il dekabrın 25-də "Belovejskaya puşa" milli parkının ərazisində Şaxta baba və Qar qız qonaqları salamlayıblar. Elə o vaxtdan təkcə Yeni ildə deyil, ilboyu qonaqları qarşılayır. Maraqlıdır ki, Belarusda ilk rəsmi Şaxta baba sözügedən milli parkın direktor müavini Vyacheslav Semakov olub. Daha sonra o, ikillik karyerası barədə "Mən necə Şaxta baba oldum" və "Şaxta baba və onun kökü" kitablarını yazıb.

Ukraynaya Yeni il qarşılaşmaq üçün gələn turistlər Şaxta babanı 2004-cü ildən Ivano-Frankovsk vilayətinin Pistic kəndində yaradılmış iqlamətgahda görə bilərlər.

Şaxta babanın vətəni hesab edilən Laplandiyada Rovaniemi şəhərindən doqquz kilometr uzaqlıqda salınmış Santa Klaus kəndi Yeni ildə ən çox ziyarət edilən və turistlərin marağına səbəb olan əyləncəli məkanlardan biridir. Məhz Santa Klaus kəndi öz səhri və mistik ab-havası ilə yanaşı, həm də turistlərə zəngin əyləncə xidmətləri təklif edir. Buraya gələn hər bir turist özünü sanki nağıllar aləmində hiss edir.

Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"



Klausu Şimal qütbündə təsvir etmişdi. Gərgin zəhmət nəticəsində meydana gəlmiş bu şəkil qısa müddət ərzində populyarlıq qazanır. Hətta vətəndaş müharibəsi dövründə ABS Prezidenti Abraham Linkoln Nastdan xahiş etmişdi ki, Santa Klausu şimallılarla birgə çəksin.

Tomas Nast daha sonra uşaqlar üçün Santa Klausun həyatından sevindirici və şən məqamları təsvir edən şəkillər çəkməyə başlayır və bu şəkillər

Müasir Şaxta baba "Coca-Cola"nın reklamında

1930-cu ildə "Koka Kola" şirkəti reklamda Santa Klaus obrazından istifadə etdi, bu reklamda Çikaqodan olan rəssam Xeddon Sandblom Santa Klausu "Coca-Cola"nın qırmızı-ağ rənglərinin harmoniyasında təsvir edib. Bununla da müasir Santa Klausun obrazı meydana gəlib. Əgər ilkin obrazda Santa Klaus cırdan boylu təsvir olunurdusa, müasir

Belə ki, daim kasıblara yardımı ilə tanınan yepiskop bu xeyir-xahlığı həmişə gizli edərmiş. O, hədiyyələri pəncərə önünə qoymarmış. Katolik inancına görə, bir dəfə evin bütün pəncərələri bağlı olur və o, pulu boruya qoymalı olur. Əfsanəyə görə, qızıl qəpiklər qurumaq üçün sobaya asılmış corabların içində düşür. Elə o vaxtdan katolik inancını insanlar Milad və Yeni il hədiyyələrini odun peçinin yanında asılmış corabın içinə qoyurlar.



Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs

A3 formatlı 80 qramlıq kağızların satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. A3 formatlı 80 qramlıq kağızların satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər.

Təşkilat: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN: 1304673921)
Bank: "Azər-Türk bank" ASC-nin Müştəri Xidmətləri Mərkəzi
Ünvan: Bakı şəhəri, C.Məmmədqluzadə küçəsi 85; 192/193
Kod: 507699
VÖEN(bank): 9900006111
SWIFT: AZRTAZ22
M/h: AZ-02NABZ01350100000000022944
H/h: AZ98AZRT38060019440028835001
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün

aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- iddiaçının işləri yerinə yetirmək üçün

potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 22 yanvar 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 4 fevral 2019-cu il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 5 fevral 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).
Əlaqələndirici şəxs - İlham Əliyev, telefon: 502-47-53/56/58, daxili 144.
Faks: 465-87-96, 502-47-22
E-mail: i.aliyev@dim.gov.az
Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.

Tender komissiyası

Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi

2019-cu ildə balansındakı hidrotexniki qurğuların, nasosların, mühərriklərin, transformatorların, maşın və mexanizmlərin, avadanlıqların cari təmiri işlərinin aparılmasına lazım olan sürtkü, tikinti materiallarının və ehtiyat hissələrinin, nasoslar üçün işlək carx, val, yastıq, kipləşdirici kəndir və digər materialların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tenderdə iştirak etmək istəyənlər lot üçün 60 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsindən (ünvan:Şəmkir rayonu, Seyfəli kəndi, əlaqələndirici şəxs -Nizami Nəsibovdan, telefon- 044-241-07-13.) ala bilərlər.
Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi
VÖEN- 8501095811
H/h-AZ97AİIB32051019444700201147
Şəmkir rayonu üzrə Maliyyə İdarəsi
VÖEN-8500155391
Bank-"Kapital bank"ın Şəmkir filiali
Kod-200479
VÖEN-9000003611
M/h-
Z37NABZ01350100000000001944
S.W.I.F.T.BİKAİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 23 yanvar 2019-cu il saat 17.00 -a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəq zərfdə 31 yanvar 2019-cu il saat 17.00-a qədər Şəmkir rayonu, Seyfəli kəndində təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 1 fevral 2019-cu il saat 11.00-da qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

2019-cu ildə dekorasiya materiallarının satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçirilir.
Lot-1. Səhnə kostyumlarının tikilməsi üçün parça materialları və bəzək aksesuarlarının satın alınması.
Lot-2. Tikinti materiallarının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, 28 May küçəsi 8 nömrəli ünvandan (əlaqələndirici şəxs- Babayev Yuri Çingizoviçdən, telefon: (012) 493-61-05) ala bilərlər.
İştirak haqqı: lot.1 100 manat və lot. 2 isə 50 manatdır.
Təşkilat: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
H/h: AZ82İBAZ38090019449327254120
VÖEN: 1400312651

Bank: "ABBPremyer" Müştəri Xidməti
Kod: 805250
VÖEN: 99000001881
Mh: AZ03NABZ0135010000000002944
SWIFT: İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanlarından arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
-iddiaçının tam adı, hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır. Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 4 fevral 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə 15 fevral 2019-cu il saat 17.00-dək möhürlənmiş, ikitəq zərflərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına (ünvan-Bakı şəhəri, 28 May küçəsi 8) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 18 fevral 2019-cu il saat 14.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Naftalan-Avtoneqliyyat” ASC səhmdarlarının nəzərinə!

25 fevral 2019-cu il saat 11.00-da “Naftalan-Avtoneqliyyat” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. “Naftalan-Avtoneqliyyat” ASC-nin 2018-ci il üçün illik hesabatının və maliyyə balansının təsdiqi barədə.
 2. “Naftalan-Avtoneqliyyat”ASC-nin idarə heyətinin üzvlərinin və sədrinin seçilməsi barədə.
 3. “Naftalan-Avtoneqliyyat” ASC-nin idarə heyətinin əmrlərinin müzakirəsi və təsdiqi barədə.
 4. Digər məsələlər.
- Ünvan: Naftalan şəhəri, İ.Nəsimi küçəsi 10.

İdarə heyəti

Şəki Suvarma Sistemləri İdarəsi

2019-cu ildə istismar tədbirləri üçün mal-materialların satın alınması və xidmətlərin yerinə yetirilməsi məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Əsaslı və cari təmir işlərində lazım olan mal-materialların satın alınması.
Lot-2. Maşın-mexanizmlərə ehtiyat hissələrinin və sürtkü yağlarının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikitəq bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 60 manat məbləğdə iştirak haqqı-nı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, S.Rəhman küçəsi 25 nömrəli ünvanda yerləşən Şəki Suvarma Sistemləri İdarəsində (əlaqələndirici şəxs-Ə.Mustafayevdən, telefon:02424-4-33-84) ala bilərlər.
Təşkilat: Şəki SSI
Şəki YXO
H/h- 32051019447000201170
VÖEN- 3000104011

(Şəki SSI 3000103891)
Bank- "Kapital Bank"ın Şəki filiali
Kod- 200703
VÖEN- 9900003611
M/h- AZ37 NABZ 0135010000000001944
S.W.I.F.T.BİK -AİİBAZ2x
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 23 yanvar 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəq zərfdə 31 yanvar 2019-cu il saat 18.00-a qədər Şəki Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 1 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Pirəzə (Ağdaş) Mexaniki Suvarma İdarəsi

2019-cu ildə cari və əsaslı təmir işlərinin görülməsi üçün mal-material və ehtiyat hissələrinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot -1. Mexanizmlərin və naqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələrinin satın alınması.
Lot -2. Mexaniki avadanlıqların və nasosların təmiri üçün ehtiyat hissələrinin satın alınması.
Lot-3. Hidrotexniki qurğuların, dizel və elektrik mühərriklərinin təmiri üçün mal-materialların və ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəq bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Pirəzə (Ağdaş) Mexaniki Suvarma İdarəsindən (Ağdaş rayonu, Pirəza kəndi) ala bilərlər.
Əlaqələndirici şəxs- Nofəl Məmmədov.

Telefon- 050-320-09-14.
Təşkilat- Pirəzə Mexaniki Suvarma İdarəsi (Ağdaş) YXO
VÖEN- 3300093741
H/h- AZ27 AİİB 32051019446000201160
VÖEN- 3300102051
Bank- "Kapital Bank"ın Ağdaş filiali
Kod- 200606
VÖEN- 99000003611
M/h- AZ37 NABZ 01350100000000001944
S.W.I.F.T.BİK - AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş

maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 23 yanvar 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəq zərfdə 31 yanvar 2019-cu il saat 17.00-a qədər Pirəza (Ağdaş) Mexaniki Suvarma İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 1 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Su İdmanı sarayı” MMC

2019-cu ildə hovuzlar üçün istifadə olunacaq xlor, duz tablet və sulfat turşusunun satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçirilir.
Lot – 1. Xlor (11%-13%) .
Lot – 2. Sulfat turşusu.
Lot – 3. Duz tablet (mozirsol).
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəq bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Bağlanılacaq müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi 15 nömrəli ünvanda yerləşən "Su İdmanı sarayı"ndan (əlaqələndirici şəxs – Bəhrux Zeynizadədən, telefon: 055-530-99-98) ala bilərlər.
Təşkilat: "Su İdmanı sarayı" MMC
H/h: AZ58PAHA38090AZNCH0290048918
VÖEN: 1701859441
Bank: "PAŞA Bank" ASC

Kod: 505141
VÖEN: 1700767721
M/h: AZ82NABZ01350100000000071944
SWIFT: PAHAAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir illik fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir illik maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənsə və

uyğunluq sertifikatları;
- iddiaçının tenderdə iştirakına təsir edə biləcək digər müvafiq məlumatlar.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 6 fevral 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərflərdə 14 fevral 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi 15 nömrəli ünvanda yerləşən Su İdmanı sarayının tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 15 fevral 2019-cu il saat 12.00-da Bakı şəhəri, Səbail rayonu, akademik Əhəd Yaqubov küçəsi 15 nömrəli ünvanda yerləşən Su İdmanı sarayında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Göygöl Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Subartezian quyularının və nasos stansiyalarının cari təmiri üçün mexaniki və elektrik avadanlıqlarının satın alınması.
Lot-2. Əsaslı və cari təmir üçün tikinti materiallarının satın alınması.
Lot-3. Mexanizmlər və avtomobillər üçün ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəq bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 60 manat məbləğdə iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Gəncə şəhəri, Totañi küçəsi 111 nömrəli ünvanda yerləşən Göygöl Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- R.Həsənovdan, telefon- (02220) 2-20-21) ala bilərlər.
Təşkilat: Göygöl Suvarma Sistemləri İdarəsi

H/h- AZ30 AİİB 32051019448300201183
VÖEN- 76000031051
Bank- "Kapital Bank"ın Göygöl filiali
Kod- 200833
VÖEN- 9900003611
M/h- 137010001944
S.W.I.F.T.BİK AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 6 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəq zərfdə 14 fevral 2019-cu il saat 18.00-a qədər Gəncə şəhəri, Totañi küçəsi 111 nömrəli ünvanda yerləşən Göygöl SSI-ya təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 15 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Xarici xəbərlər

İsveç

Ömrü uzadan səbəblər açıqlanıb




İsveç alimləri 45-83 yaş arasında olan 63 min könüllü üzərində müşahidə aparıldıqdan sonra insan ömrünü uzadan səbəbləri açıqlayıblar. Alimlər qeyd ediblər ki, siqaretdən imtina, müntəzəm fiziki hərəkət və düzgün qidalanma ömrü uzadır.

Qeyd edək ki, tədqiqatın nəticələri "Journal of Internal Medicine" dərgisində çap edilib.

Xəbəri "Nature" verib.

Çin

"Çanyue-4" Aya endi



Çinin "Çanyue-4" kosmik aparatı Ayın görünməyən səthinə uğurlu eniş edib.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilir ki, bu, kosmik tədqiqatlar tarixində Ayın görünməyən tərəfinə ilk uğurlu

enişdir. Qeyd edək ki, aparat ətraf mühiti və torpağın tərkibini tədqiq edəcək, həmçinin bir sıra aşağı tezlikli radioastronomik müşahidələr aparacaq.

Xəbəri "Sinxua" verib.

Cənubi Koreya

Ordu süni intellektlə təchiz ediləcək

Cənubi Koreyada hərbi məqsədlər üçün süni intellekt əsasında ən yeni texnologiyaların inkişafı ilə məşğul olacaq elmi-tədqiqat institutu təsis edilib. Məqsəd ordunun süni intellektlə təchiz edilməsi və onun döyüş meydanında tətbiqidir. Bildirilir ki, yeni qurumda 50-dək mütəxəssis çalışacaq.

Xəbəri "News.ru" verib.



İspaniya

400-dən çox miqrant xilas edilib



İspaniya sahil-mühafizə xidməti 2019-cu ilin ilk 2 günü ərzində bir neçə qayıqda Aralıq dənizini keçməyə cəhd göstərmiş miqrantları xilas edib. Sahil-mühafizə xidmətinin məlumatına görə,

Cəbəllütariq boğazında və Alboran dənizində, ümumilikdə, 401 miqrant xilas olunub.

Xəbəri "Euronews" yayıb.

Ötən ilin ən yaxşı futbolçusu



"Barselona" klubunun hücumçusu Lionel Messi İspaniya-nın nüfuzlu "Marca" nəşrinin versiyasına əsasən, 2018-ci ilin ən yaxşı futbolçusu seçilib. Reytingdə ikinci yeri "Qızıl top" mükafatının sahibi, "Real" klubunun yarımmüdafiəçisi Luka Modriç tutub. İlk üçlüyü isə "Atletiko"-nun hücumçusu Antuan Qrizmann tamamlayıb.

Məlumatı "Eurosport.ru" yayıb.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Putin və Makron Suriyadakı vəziyyəti müzakirə ediblər



❑ **Kremlin mətbuat xidmətindən TASS-a bildiriblər ki, Rusiya və Fransa prezidentləri Vladimir Putin ilə Emmanuel Makron arasında baş tutan telefon bağlantısında liderlər Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər.**

Qeyd edək ki, 2018-ci il oktyabrın 27-də Rusiya, Türkiyə, Almaniya və Fransa liderləri Suriya münaqişəsinin siyasi yolla nizamlanması üçün Konstitusiya komitəsinin formalaşdırılması ilə bağlı razılığa gəliblər. Mənbə qeyd edib ki, dövlət başçıları söhbət zamanı münaqişənin məhz həmin razılaşma kontekstində həllini vacib sayırlar.

Bundan başqa, Rusiya və Fransa prezidentləri ötən il noyabrın 25-də Kerç boğazında Ukraynaya məxsus hərbi gəmilərin Rusiya hərbi donanması tərəfindən saxlanılması və heyətlərinin həbs edilməsi ilə əlaqədar yaranmış gərginliyin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Yeri gəlmişkən, bu günlərdə Suriya münaqişəsinin həlli yollarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Almaniya Kansleri Angela Merkel ilə telefonla müzakirə edib. Onlar Suriya üzrə İstanbul sammiti çərçivəsində başlanan siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər ABŞ-ın hərbi dəstələrinin Suriya-nı tərk etməsi nəticəsində bölgədə yaranan prosesləri diqqətdə saxlayacaqlarını vəd ediblər.

"Anadolu" agentliyinin müxbiri qeyd edib ki, Türkiyə və Almaniya liderləri Avropa-yı miqrant axınının qarşısının alınması, eləcə də terrorizmlə mübarizə məsələləri üzrə də öz mülahizə və təkliflərini bildiriblər.

M.HACIXANLI, "Xalq qəzeti"

BMT TŞ-nin yeni tərkibdə ilk iclası

❑ **Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası keçirilib. Bu münasibətlə yanvarın 2-də BMT TŞ-nin yeni seçilmiş 5 qeyri-daimi üzvü olan ölkənin – Belçika, Dominikan Respublikası, Almaniya, İndoneziya və Cənubi Afrikanın dövlət bayraqlarının qaldırılması mərasimi keçirilib. Bu barədə BBC məlumat yayıb.**

Yeni üzvlərin səlahiyyət müddəti iki ildir. Tarixində ilk dəfə BMT TŞ üzvü olan Dominikan Respublikası isə qurumda sədrliyə başlayıb. Bundan əvvəlki qeyri-daimi üzvlərin – Boliviya, Efiopiya, İtaliya, Qazaxıstan və İsveçin isə səlahiyyət müddəti başa çatıb. Yeri gəlmişkən, yeni

qeyri-daimi üzv dövlətlərin bayraqlarının qaldırılması məhz Qazaxıstanın təşəbbüsüdür.

BMT TŞ 15 üzvdən ibarətdir: Böyük Britaniya, Çin Xalq Respublikası, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa daimi üzvlərdir. Qalan on



ölkə isə qeyri-daimi üzv statusunda Baş Assambleya tərəfindən hər beş ildə bir dəfə seçilməklə fəaliyyət göstərir. 2020-ci ildə Ekvatorial Qvineya, Polşa, Peru,

Küveyt və Kot-Divuar BMT TŞ-nin yeni qeyri-daimi üzvü olacaqları.

Rövşən ATAKİŞİYEV, "Xalq qəzeti"

İndoneziyada "Anak Krakatau" yenidən püskürdü

❑ **İndoneziyanın Sumatra və Yava adalarını ayıran Zond boğazındakı Anak Krakatau vulkanı yenidən püskürüb.**

Trend-in məlumatına görə, püskürmə nəticəsində 2 kilometr

hündürlüyədək kül sovrulub. Bölgə rəhbərliyi sakinləri və turistləri



vulkana 5 kilometrə yaxın olmamağa çağırıb.

Xatırladaq ki, ötən il dekabrın 22-si vulkanın püskürməsi şiddətli tsunamiyə səbəb olmuş, nəticədə 430 nəfər həlak olmuşdu.

Ən təhlükəli smartfonlar

❑ **ABŞ-ın Rabtə Federal Agentliyinin analitikləri dünyada ən təhlükəli smartfonların reytingini tərtib ediblər. Bu barədə "iz.ru" məlumat yayıb.**

Mənbə qeyd edir ki, reyting tərtib olunarkən cihazların insana zərərli



təsirinin miqdarını göstərən SAR (specific absorption rate) şüalanma dərəcəsi nəzərə alınıb.

Bildirilir ki, "Google Pixel 3 XL" ən təhlükəli smartfon elan edilib. Məlum olub ki, bu modeldə şüalanma göstəricisi 1,52 vatt/kq, bədən və baş nahiyyəsi üçün isə 1,35 vatt/kq təşkil edir.

Qeyd edək ki, ən təhlükəli smartfonların beşliyini "One Plus", "LG V40", "iPhone XS Max" və "XS" smartfonları tamamlayırlar.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

✓ 2004-cü il iyunun 18-də Bakının Xətai rayonundakı E.Yəhyayev adına 56 sayılı orta məktəb tərəfindən Quluzadə Nigar Vidadı qızının adına verilmiş B-018941 nömrəli attestat itdiyi üçün etibarsız sayılır.

Hava proqnozu

☞ Yanvarın 4-də
☞ Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə gicəlinli yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz ararib güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Gecə 2-4, gündüz 8-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm cıvə sütunundan 761 mm cıvə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
☞ Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 2-6, dağlıq ərazilərdə 10-16 dərəcə şaxta, gündüz 5-10

dərəcə isti olacaq.
☞ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
☞ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
☞ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzen, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi

əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 6-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
☞ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bəyləğan, Sabirabad, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.
☞ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 0-3, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacaq.

İraq prezidenti Türkiyədə səfərdədir



❑ **Dünən İraq Prezidenti Bəhram Səlih Türkiyəyə rəsmi səfəri başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Prezident Sarayının önündə qarşılayıb. Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Məlumatı "Anadolu" agentliyi verib.**

Məlumatla görə, dövlət başçıların görüşü Prezident Sarayının qarşısında tarixən mövcud olmuş 16 türk dövlətinin şərəfinə ucaldırılmış 16 bayrağın önündə baş tutub. İraqın dövlət başçısı fəxri qaravul türk dilində salamlayıb.

Sonra iki ölkə prezidenti arasında təkbə-tək və geniş tərkibdə görüş keçirilib. Geniş tərkibli görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ticarət naziri Rüşsar Pekcan, kənd və meşə təsərrüfatı naziri Bəkir Pekdemir, prezidentin mətbuat katibi İbrahim Kalın və digər rəsmi şəxslər iştirak ediblər.

Türkiyə prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Ərdoğan və Səlih ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, əməkdaşlığın inkişaf yollarını müzakirə ediblər. Bundan əlavə, regional və beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, dünən Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalındakı Zap, Mətin, Avaşin-Basian və Qara rayonlarında terrorçuların obyektlərinə zərbələr endirib. Məlumatı Türkiyənin Müdafiə Nazirliyi təsdiq edib. Hava əməliyyatı nəticəsində terrorçuların sığınacaqları və silah-sursat anbarları məhv edilib.

Xatırladaq ki, son illərdə PKK terror təşkilatı regionda törətdiyi cinayətlərin məsuliyyətini özünün qolları üzərinə qoymağa çalışır. Məsələn, Suriyada PKK terrorçuları PYD və YPG adları altında gizlənirlər, son iki ildə isə onlar özlərini "Suriya Demokratik Qüvvələri" adlandırırlar.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Neftin qiyməti artmağa başlayıb

❑ **OPEC-ə üzv və üzv olmayan ölkələr hasilatı azaltmağa başlayandan dünya bazarında "qara qızıl"ın qiyməti artmağa başlayıb.**

Londonun "iCE" Birjasının məlumatına görə, "Brent" markalı neftin bir bareli 55 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın "WTI" markalı neftinin bir bareli 46,50 dollar olub. Azərbaycanın "AzeriLight" markalı neftinin bir bareli 58,10 dollar olub.

Ekspertlərin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı başda olmaqla OPEC-ə üzv dövlətlər və Rusiya Federasiyası OPEC-ə üzv olmayan ölkələr hasilatı azaltmaqda davam edərlərsə, dünya bazarında "qara qızıl"ın qiyməti artmaqda davam edəcək.



Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Allah rəhmət eləsin

Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov və kafedranın əməkdaşları kafedranın böyük laborantı İnara Bağırlyı heyat yoldaşı

KAZIM BAĞIRLININ

vaxtsız vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

DƏYANƏT QULİYEVİN

vaxtsız vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

"Azersun" ASC-nin kollektivi Ceyranbatı Su Təchizatı İdarəsinin rəisi Əhliman Mansurova atası

CƏLİL MANSUROVUN

vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

"Azersun" ASC-nin kollektivi kommunikaşiyalara nəzarət şöbəsinin aparıcı mühəndisi Rauf Fərəcova qardaşı

RÖVŞƏN FƏRƏCOVUN

vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azerbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 6578

SİFARİŞ 4

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00